



**Təzadlar əsri
Ədəbi mənzərə
Baş məqalə—Betti Bleyer**

Mənbə: Azerbaijan International jurnalı - Aİ 7.1 (Yaz 1999)

© Azerbaijan International

Boya-başa çatdığını Tennesi ştatında, ilkin uşaqlıq xatırələrimdən biri də məktəbdə kəçdiyimiz bomba məşqləri idi. Siqnal səsi gələn kimi biz partalarımızın altına keçib “hər şey təmizdir” siqnalı gələnə kimi nəfəs almağa belə cəsarət etmədən göləyirdik. Sonra biz yenidən partalarımıza qayıdar və müəllim isə dərsi davam etməyə çalışardı. Bu sadəcə təcrübə məşqi idi. Başımız üstündən heç bir təyyara uçmurdu, lakin bizim gənc beynlərimiz elə həssas idi ki, artıq bilirdik ki, əsl bombardman olsa nə baş verə bilər.

Biz uşaqlar üçün bütün bəşəriyyət sanki dumanlı Smoki (Dumanlı) dağlarının ətəklərində yerləşən o yatmış kiçik şəhərdən ibarət idi. Biz bilmirdik ki, iri miqyasda götürülsə bizim kiçik rayonumuz kiminsə hədəfində olduğu strateji yerlər siyahısına daxil ola bilər.

Amma müəlimimiz deyirdi ki, ruslar bizə bombalaya bilər. Mənə gəldikdə isə mən rusların kim olduğu və “soyuq müharibənin” nə olduğu barədə dumanlı təsəvvürə belə malik deyildim. Tennesidə bizim soyuq bildiyimiz yeganə şey qış aylarında qarın torpağın üzərində yiğilib qaldığı vaxt idi. Bəxtimiz gətirəndə qar çox dərin olurdu və məktəb bir günlüyü bağlanırdı. Və biz ümidi lə hoppanıb düşürdük.

Müəllim deyirdi ki, ruslar Sovet İttifaqında yaşayırlar. Lakin tanıldığım adamlar həmişə Rusiya haqqında danışındılar və orada yaşayan insanları ruslar adlandırdılar. Biz bilmirdik ki, az qala Atlantik okeanından Sakit okeana qədər uzanan o geniş ərazidə başqa respublikalar, millətlər də varmış. Çox sonra öyrəndiyim kimi ruslar da bu kimi uydurmaları aradan götürmək üçün elə də çox çalışmadılar.

Bundan çox keçməmiş kök, balacaboy yaşılı keçəl bir kişi Birləşmiş Millətlər Təşkilatında çıxış etdi. Onun—Xruşovun bu unudulmaz, adamı lərzəyə salan çıxışı həmişəlik beynlərimizə həkk olundu. “Biz sizin nəvələrinizi basdıracaq” deyə o qorxutdu. O kifayət qədər qorxulu bir çıxış idi. Biz uşaqların heç ağlına belə gəlməzdi ki, öz ölkəsində bu şəxs ondan əvvəlki hökumət başçısı olan və milyonlarla həmvətənlisinin ölümüñə bais olan Stalindən daha yumşaq hesab olunurmuş. Kim bilir nə qədər nəvələr həyat işığını görməkdən məhrum olmuşlar.

Xruşovun çıxışından sonra mənim qapı qonşum Qerti və onun həyat yoldaşı Börl həyətlərinin arxa tərəfində bombadan qorunmaq üçün sığınacaq yeri qazmağa başladılar. Qonşuluqda başqa hamı eyni işi

necə etməli olduqları haqda baş sindirirdilər. Mən bir neçə jurnalda bəzi arxitektura dizaynlarına rast gəlmişdim. Onlar çox sadə idilər—sement bloklardan hazırlanmış 10 kvadrat fut ölçüdə tək bir otaq. Görünür, Qerti və Börl bombadan qorunmaq üçün düzəltdikləri sığınacaqlarını tezliklə Qertinin hər yay konservləşdiriyi tomat bankalarını saxlamaq üçün divarlarına rəflər əlavə etdilər və zirzəmi kimi də istifadə etməyə başladılar.

Mən heç bilmirdim ki, mən böyüyəndə “dəmir pərdə” arxasında olan o qəribə diyarn baryeri dağlıcaq və biz öyrənəcəyik ki, bizim uşaqlıq qorxularımız Sovetlərin çəkdiyi qorxunun müqabilində bir şey deyilmiş.

Bu il dünya yeni əsrə və yeni minilliyyə qədəm qoyur. Belə ki, bizim jurnal “Əsr seriyaları”ni nəşr etməklə 20-ci əsrin Azərbaycanını müxtəlif mövqedən tədqiq etmişdir: Ədəbiyyat (Yaz nömrəsi), İncəsənət (Yay nömrəsi), Şahidlik hesabatı (Payız nömrəsi) və Nəhənglər (Qış nömrəsi).

Bizim birinci nömrəmiz Təzadlar əsri: Ədəbi mənzərə son 100 ildə azərbaycanlıların yaşadığı hissələri tərənnüm etmək üçün əlindən gələni edən yazıçıların əsərlərini müəyyən edir.

Əlbəttə ki, bu əsrdə siyaset onların taleyini həll edib. 1918-ci ilədək Azərbaycan Rusiya çarı tərəfindən idarə olunmuşdur. Sonra çox qısa bir müddət ərzində (1918-1920) Azərbaycan Demokratik Respublikasını yaratmaqla Azərbaycanlılar müstəqilliyin dadını hiss etdilər. Daha sonra isə Bolşeviklər ən nəhayət 1991-ci ildə dağilan Sovet dövlət sistemini qurdular. İndi yenidən bir daha müstəqillik və demokratiya cığırını ilə getməyə başlamışdır.

Siyasət həmçinin hökumətin şəxsi sahibkarlıq təşəbbüslerini necə ruhlandırması və ya boğması nöqtəyi-nəzərindən də iqtisadi siyaset müəyyən etmişdir. Siyaset dil siyasetini də formalasdirmışdır. Adamların bir hissəsi inanır ki, əgər Sovet siyaseti bir nəsil də davam etsəydi, onda Azərbaycan dili ana dili kimi demək olar ki, tam sıradan çıxmış olardı. Ancaq indi əksinə gənclər ingilis dilini öyrənməyə can atdıqca rus dili artıq kölgədə qalır. Hətta əlifba da siyasi manipulyasiyanın qurbanı olmuşdur. Bu əsrdə əlifba düz dörd dəfə dəyişdirilib: ərəb əlifbasından (1927-ci ilədək), latin əlifbasına (1927-1937), kiril əlifbasına (1937-1991) və nəhayət yenidən latin əlifbasına (1991). Siyaset həmçinin dirlə bağlı siyasetə də öz dərin təsirini göstərirdi. Bu gün ənənəvi müsəlman ölkəsi sayılan Azərbaycan özünün dünyəvi olması ilə və başqa dinlərə qarşı açıq münasibəti ilə fəxr edir. Təzadlar siyahısı sonsuz olaraq davam edə bilərdi.

Bu nömrədə siz azərbaycanlıları bu əsrdə narahat edən məsələlər barədə ötəri məlumat ala biləcəksiniz. Bu birinci dəfədir ki, bu əsərlər ingilis dilində çap olunur.

Siz hekayələrdə və şerlərdə rast gələcəyiniz rəmzləşdirmə vasitəsilə Azərbaycanlıların bu əsrdə nələrlə üzləşdiklərini aşkar edəcəksiniz. Yalnız sağ qalmaq üçün həyatın qaydalarını öyrənmək üçün nə qədər enerji sərf olunduğunu da görəcəksiniz. Azərbaycanlılar həqiqi qorxu və sixintinin nə olduğunu bilirdilər. Onlar hər hansı bir yerində deyilməmiş məzəmmətin və ya xarakterin düzgün qiymətləndirilməməsinin dəyişməz nəticələrini bilirdilər. Bəxtiyar Vahabzadə belə bir dəhşəti özünün “iki qorxu” şərində təsvir edib (səh. 65). Burda o göstərir ki, hətta iki yaxın dost belə ürəkdən səmimi söhbət etməyə qorxurdular.

Azərbaycan yazıçıları öz beyinlərində olan ideyalarını başqa obyektlərə, insanlara, tarixi dövrlərə və coğrafi məkanlara tətbiq etməklə azad danışmağı öyrənmişlər. Misal üçün, Vahabzadə bir dəfə ABŞ hökumətinin Amerika kimyaçısı, Makkartı erası – “İfritələrin ovu”nun qurbanı Linus Polinqə olan münasibətini ittiham edərək əslində oxucularını Sovetlərin öz alimi və siyasi aktivisi olan Andrey Saxarova olan münasibəti barədə düşünməsini istəyirdi. Misallar sonsuzdur—dil məsələləri, repressiya.

Bu topluda qorxunun ən acı nümunəsi Anarın “O gecənin səhəri”dir (səh.38). Hekayə qorxulu film üçün çox yaxşı bir ssenari olardı. Əsərin süjet xətti heç də kiminsə fantaziyasının məhsulu deyildi, belə ki, o insanların 1937-ci ildə Stalin repressiyası dövründə keçirdiyi qorxuya əsaslanmışdır. O dövrdə təxminən beş milyon nəfər insan həbs olunmuşdu ki, bunların çox hissəsi sürgün edilmiş və oradaca dünyalarını dəyişmişlər. Anar burada hədəfə alındıqlarına inanan insanları üzən iflic edici panikani təsvir edir. Mənzilin çöl tərəfində “qara quzğun” uçub gəlir və dan yeri söküləndə qonur. Hər bir kəs o ölüm saçan ayaq səslərinin haraya yönəldiyini təyin etməyə cəhd edir. Anar bir-bir bütün surətlərin fikirlərini onlar carpayıda uzandıqca, həyatlarına nəzər yetirməklə açır. Onları satan dostları yoxsa qonşuları olmuşdur? Bu bir neçə həftə əvvəl həbsə alınan bəstəkar tərəfindən yazılmış bir mahnisini günahsızcasına oxuyan şəxsin öz uşağı ola bilərdimi?

Siz özlərini tamamilə köməksiz hiss edən o insanların vasitəsilə həyatın tutqunluğunu və yalnızlığını aşkar edəcəksiniz. Ən çox inkişaf etdirilən surətlərdən biri Yusif Səmədoğlunun “Bayati Şiraz”ındakı Səbzəli dayı obrazıdır (səh.58). Səbzəli dayı 23 il orkestrdə kontrabas ifa edən hədsiz yaziq, qoca, xəstə bir adamdır. O özünü yalnız o zaman səlahiyyətli hiss edir ki, ondan ənənəvi muğamlardan birini calmaq xahiş olunur, halbuki onun alətində bunu etmək mümkün deyildi.

Biz bılərkədən Soveti təbliğ edən heç bir əsər daxil etməmişik. Bunun əvəzinə, biz əsrin əsl daxili mənzərəsini göstərə bilən əsərlər axtarıb tapmağa çalışmışıq.

Ümid edirik ki, bu səhifələrdə siz Azərbaycan ədəbiyyatının varlı xəzinəsini aşkar edəcəksiniz. Əlbəttə ki, bu toplu yalnız bir girişdir. Baxmayaraq ki, bunların çox az hissəsi ingilis dilinə tərcümə edilmişdir hələ tədqiq ediləsi çox əsər vardır. Ümid edirik ki, bizim cəhdlərmiz daha çox tərcüməyə stimul verəcək.

Beləliklə oxuyun, ləzzət alın və əsri ən yaxşı bilənlərin və həqiqəti söz sənəti vasitəsilə ifadə edənlərin gözü ilə aşkar edin. Və əlbəttə ki, nə olur olsun sətiraltı ifadələri mütləq diqqətlə oxuyun—bu yazıçıların əslində beyinlərində tutduqları fikirləridir.

Tərcümə: Ülviyə Məmmədova

Redaktə edən və veb üçün hazırlayan: Arzu Ağayeva